

AZERBAYCANŞINASLIK
“GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Uluslararası Sempozyum

KAFKAS ÜNİVERSİTESİ
FEN-EDEBİYAT FAKÜLTESİ

ÇAĞDAŞ TÜRK LEHÇELERİ VE EDEBİYATLARI BÖLÜMÜ

Azerbaycan Dili ve Edebiyatı Anabilim Dalının Kuruluşunun 10. Yıl Dönümü Münasebetiyle

21-23 EKİM 2015 / KARS



KARS VALİLİĞİ



KAFKAS ÜNİVERSİTESİ



AZERBAYCAN KARS BAŞKONSOLOSLUĞU



KARS BELEDİYESİ

sempozymctl@kafkas.edu.tr



AZERBAYCANŞINASLIK
“GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

SEMPOZYUM ONURSAL BAŞKANI

Prof. Dr. Sami ÖZCAN
(Kafkas Üniversitesi Rektörü)

SEMPOZYUM BAŞKANI

Prof. Dr. Haydar YÜKSEK
(Fen Edebiyat Fakültesi Dekanı)

DÜZENLEME KURULU

Yrd. Doç. Dr. Adem BALKAYA
Doç. Dr. İlkin GULİYEV
Doç. Dr. Ellada GERAYZADE
Doç. Dr. Aida PAŞAYEVA
Doç. Dr. Mustafa ÖZDEMİR

EDİTÖRLER:

Yrd. Doç. Dr. Adem BALKAYA
Arş. Gör. Salih ÖZYURT

E-ISBN
978-975-8003-10-5

Yayın Tarihi
Kasım - 2015

ADRES:

Kafkas Üniversitesi Fen Edebiyat Fakültesi, Çağdaş Türk Lehçeleri ve
Edebiyatları Bölümü
36100 / KARS

*Yayınlanan yazıların bütün sorumlulukları yazarlarına aittir.
Yayınlanan yazılar, kaynak gösterilerek alıntı yapılabılır.*

AZERBAYCAN MANİLERİNDE BAYATILARINDA VATAN SEVGİSİ, VATAN HASRETİ

Patriotism In Azerbaijan Manis

Elza Alişova DEMİRDAĞ¹

Özet

Mani, halk şiirinde en küçük nazım biçimidir. Yedi heceli 4 dizeden oluşan mani, halk edebiyatının en yaygın biçimidir. Sanatçısı belli olmayan manilerin konuları ve kullanım yerleri farklılık göstermektedir. Manilerin başlıca konusu aşk olmakla birlikte, çeşitli konularda maniler yazılabilir. Maniler, halkların düşünce ve davranış biçimlerini, gelenek ve göreneklerini yaşatır. Manilerde ait olduğu toplumun ekonomik, siyasal, sosyal, ahlak gibi birçok yönünü bulabiliyoruz. Mani, Azerbaycan Türkçesinde bayati terimi ile ifade olunmaktadır. Bayati söylemek Azerbaycan Türklerinin eski bir geleneğidir. Azerbaycan manilerinde/ bayatılarda halkın bakış açısı, yaşam felsefesi, ahlaklı, gelenek ve göreneği gibi birçok konular ele alınmıştır. Vatan sevgisi, Vatan hasreti Azerbaycan manilerinin/bayatılarının ana konularından biridir. Bu çalışmamızda Azerbaycan manilerinde/bayatılarda Vatan sevgisi, Vatan hasreti konularının nasıl işlendiğini incelemeye çalıştık.

Anahtar kelimeleri: Azerbaycan, mani, bayati, Vatan

Abstract

Mani , is the shortest type of poetry. Mani, which consists of seven syllables and four verses, is the most common type of folk literature. In cases where the author of the mani is not clearly identified, the subjects used in the mani and where the mani is used, differ. Although the main subject of a mani is love, many other subjects can also be used to write a mani. A mani represents the thoughts and ways of behavior and the traditions of a society. A mani represents many aspects of the economic, political, social and moral character of the society. Mani, in Azerbaijan Turkish, is the word 'bayati'. Saying bayati is an old tradition of Azerbaijan Turks People's points of view, life philosophy, moral values and traditions are discussed in Azerbaijan manis. Patriotism, longing for the homeland are some of the main subjects of Azerbaijan manis. In this study, we tried to examine how patriotism is discussed in Azerbaijan manis.

Key words: Azerbaijan, mani, bayati, motherland.

¹ Dr., Girne Amerikan Üniversitesi, Eğitim Fakültesi, Türk Dili ve Edebiyatı Öğretmenliği

Bölümü, elzademirdag@gau.edu.tr

Alişova DEMİRDAĞ

GİRİŞ

Mani, Türk dünyasının en eski edebi ürünlerinden biridir. Diğer sözlü edebiyat ürünler gibi maniler de kuşaktan kuşağa aktarılırak günümüze ulaşmış ve bu zaman kesiğinde ilk söyleyenleri unutularak halkın ortak malı olmuştur. Mani, halk şiirinin en küçük ve en çok kullanılan nazım biçimidir. Yedi heceli, dört dizeden oluşur. İlk iki misra konuya giriş niteliğinde olarak, asıl anlatılmak istenilen düşünce üçüncü ve dördüncü misralarda söylemektektir. Birinci, ikinci ve dördüncü misralar uyaklı, üçüncü misra serbesttir. Genellikle, kadınlar tarafından söylenilir. Mani söyleyene manıcı; mani söylemeye de mani yakmak, mani dizmek denir.

Mani kelimesinin, Arapça mâna, anlam anlamında kullanılan ma'ñ sözünden geldiği ireli surlumektedir. Türkiye'nin çeşitli illerinde; Urfa'da mâñ (kadınların söyledikları), hoyrat erkeklerin söyledikları; Diyarbakır'da hoyrat ("kesik manı" anlamında); Eğin'de alagözlü vb. adları da vardır. (Kudret: 2003, 224).

Mani, Türkçenin kullanıldığı hemen her coğrafyada mevcuttur. Sanatçısı belli olmayan manilerin konuları ve kullanım yerleri farklılık göstermektedir. Manilerin başlıca konusu aşk olmakla birlikte, çeşitli konularda maniler yazılabilir. Maniler, halkın düşünce ve davranış biçimlerini, gelenek ve göreneklerini yaşatır. Manilerde ait olduğu toplumun ekonomik, siyasal, sosyal, ahlak gibi birçok yönünü bulabiliyoruz.

Azerbaycan Türkçesinde mani, bayati terimi ile ifade olunmaktadır. Bayati sözünün etimolojisile ilgili çeşitli fikirler mevcuttur: "Bayati bir söz terim olarak hem eski, boyat kelimesi ile alakalandırılmış, hem Ulu Tanrı olarak anlaşılmış (Kaşgarlı Mahmut), hem de Bayat isimli kabilenin adı ile bağlanmıştır.(Salman Mümtaz)". (Abdulla., Babazade., Memmedli: 2004, 4).

Yayın görüşlerden birine göre, boyat kelimesi Oğuz boylarından biri olan Bayat kabilesinin adıdır. Rivayete göre, Bayat Oğuz hanın torunuştur. Bayat kabilesi, Azerbaycanlıların gelişiminde önemli katkısı olan bir boydur. Bayati, Bayat kabilesine mahsus şiir şekli demektir: "Salman Mümtaz'a göre bu söz aşağıdaki şekilde açıklanmaktadır: bay- bey, zengin, at ise ün, isim anlamındadır. Aynı zamanda Kaşgarlı Mahmut'un Divanu Lügati't Türk eserinde Bayatın hem de bir totem olduğu gösterilir". (Efendiyyev: 2012, 229).

Dede Korkut, Mehemed Fuzuli, Molla Penah Vakıf'ın Bayat boyundan geldiği aktarılmaktadır.

U L U S L A R A R A S I S E M P O Z Y U M
"AZERBAYCANŞINASLIK: GEÇMIŞİ, BUGÜNÜ VE GELECEĞİ"
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Azerbaycan Manilerinde Bayatlarında Vatan Sevgisi, Vatan Hasreti

Bayatı kelimesi aynı zamanda Azerbaycan müziğinde Bayatı-Qacar, Bayatı-Ecem, Bayatı-İsfahan, Bayatı-Kürd, Bayatı-Şiraz vb. adlarla makam adı olarak geçmektedir. (Azerbaycan Dilinin İzahlı Lügeti: 2006, 249).

Azerbaycan manilerinin büyük bir çoğunluğu “eləmi”, “mən aşiq”, “əzizinəm” sözleri ile başlamaktadır. Azerbaycanlı araştırmacılar bunun manının özelliği ile ilgili olduğu düşüncesindedirler. “Bayatı, sadece halk ozanları tarafından değil, kalbi, yüreği hasret dolu, heyecanlanmış insanlar tarafından söylenir. Bayatı, hislerle, heyecanla, istirapla, müzikle bağlı bir halk şiir türüdür”. (Efendiyev: 2012, 242-243).

Azerbaycan manilerinde çeşitli konular: günlük hayat, dostluk, yiğitlik, namus, içtimaî ve şahsi sıkıntılar, adaletsizlik, zulüm, aşk, sevgi, vefa, yaşam felsefesi, tarih ve siyasi olaylar vb. işlenmiştir. Bu maniler, Azerbaycan'da yaşayan insanların tarihini günümüze taşıması bakımından önemli miraslardır. Vatan sevgisi, Vatan hasreti Azerbaycan manilerinin esas konularından biridir. Bu makalede Vatan sevgisi, Vatan hasreti konularının Azerbaycan manilerinde nasıl işlendiğini incelemeye çalıştık. İncelediğimiz bu maniler Azerbaycan Bayatları², Azerbaycan Ağız Edebiyatında Bayatları³, Azerbaycan Bayatları⁴ kitaplarından alınmıştır.

VATAN SEVGİSİ

Azerbaycan'ın doğal güzellikleri; şehrleri, köyleri, dağları, ırmakları, nehirleri manilere konu olmuştur. İnsanoğlu vatanına duyduğu sevgiyi mışralara aktarmış, sevgisini manilere yazmıştır. Karabağ, Tebriz, Şirvan vb. şehrler manilere konu olmuş, memleketin güzellikleri manilerle anlatılmıştır.

Mən aşiqəm Qarabağ,

Əzizim Qarabağı

Şəki, Şirvan, Qarabağ,

Şən olsun Qarabağı

Tehran Cənnətə dönsə,

Bir Allah vergisidir,

Yaddan çıxmaz Qarabağ

Oxnağı “Qarabağı”

² Abdulla, Behlul., Babazade, Qızılgül., Memmedli, Elxan., 2004, Azerbaycan Bayatları, XXI- Yeni Neşrler Evi.

³ Pirsultanlı Sednik Paşa, 2012, Azerbaycan Ağız Edebiyatında Bayatlar, Gence Devlet Üniversitesi Yayımları, Gence.

⁴ Karaağac, Günay., Açıkgözü Halil., 1998, Azerbaycan Bayatları, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dili Kurumu Yayımları: 706, Ankara.

ULUSLARARASI SEMPOZYUM “AZERBAYCANŞINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ” (Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Alışova DEMİRDAĞ

Dağ başında qara bax,
Üstün alan sara bax,
Aləm cənnətə dönsə
Mənə xoşdur Qarabağ

Əzizim Ala dağa,
Gün düşür Ala dağa.
Mən Qaradağ əhliyəm,
Yaz məni Qaradağa,

Əzizim səni Təbriz,
El sevər səni Təbriz.
Al qoynuna əzizlə,
Ana tək məni Təbriz.

Təbrizim, can Təbrizim
Sənə qurban, Təbrizim.
Düşmənə boyun əymə,
Mərd ol, dayan, Təbrizim.

Yol vermə yada, Təbriz,
El gedər bada, Təbriz.
Sənin həsrətindəyəm,
Can sənə fəda, Təbriz.

Göy bulud, Şirvan ayaz,
Yaz məni Şirvana yaz.
Günün yad eldə keçəsə,
Dərdini Şirvana yaz.

Vatanında geçirdiği günler yad memleketlere düşen insanın akında hayatının en mutlu anları olarak yaşamağa devam eder. Vatan, sadece doğup büyüdüyü topraklar değil, çocukluk, genclik hatırlarıdır. Vatan, adım adım gezdiği dağlar, buz gibi suyundan içtiği pınarlar, böğürtlen, çilek topladığı ormanlardır. Vatan, ilk aşk, ilk sevgisidir. Vatan, anne ve babasının kokusudur. Vatan hasreti onu hep yakar, kavurur. İnsanoğlu gurbette ne kadar güzel günler görse de, geldiği yerleri unutması mümkün değildir. Vatan, asla yabancı ellerle kıyaslanamaz, en güzel memleketler bile Vatani insanın hafızasından silemez.

Burda oldu yolum tən,
Varmı bu yoldan ötən?
Bu dünyada şirin şey,
Bir anadır, bir vətən.

Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Azerbaycan Manilerinde Bayatılarda Vatan Sevgisi, Vatan Hasreti

| | |
|------------------------|--------------------------|
| Payız qışdan əzəldir, | Araqçını yan qoydum, |
| Yapraq tökən xəzəldi. | İçinə biyan qoydum. |
| Vətən viran da olsa, | Vətənə kəc baxanın, |
| O, cənnətdən gözəldir. | Ürəyində qan qoydum. |
| | |
| Əzizinəm dilən gəz, | Durna sanınnan geçer, |
| Bağda gülü dilən gəz. | Öter, sanınnan geçer. |
| | |
| Qürbətdə xan olunca, | İgid vətən yolunda, |
| Vətənində dilən gəz. | Ötər, canınnan geçer. |
| | |
| Göllərində üzərlər, | Bu yol yola tən deyil, |
| Tərlan kimi süzərlər. | Yar burdan ötən deyil. |
| Sənə tay ola bilməz, | Qürbətdə xoş gün görsəm, |
| Yüz obalar, yüz ellər. | Hayif ki, Vətən deyil. |
| | |
| Gəzirəm suz dağları, | Əzizim kətanda gül, |
| Bağlayib buz dağları. | Şalda gül, kətanda gül. |
| Hər kəsə şirin olar, | Yerimiz yaxşı yerdə, |
| Öz yeri, öz dağları | Hayif ki, vətən deyil. |
| | |
| Gəzdim dağı, aranı, | Əzizim kətan yaxşı, |
| Seçdim ağdan qaranı. | Geyməyə kətan yaxşı. |
| Vətən vəran olsa da | Qürbət yer cənnət olsa, |
| Cənnət gördüm oranı. | Yenə də vətən yaxşı. |

U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANŞINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Alişova DEMİRDAĞ

VATAN HASRETİ

Azerbaycan manilerinde gariplik, hasret, endişe, özlem vb. motifler de çok güçlündür., Azerbaycan Türkleri çeşitli nedenlerden dolayı (açlık, düşman saldırısı, mutlu ve bol kazançlı hayat arama, evlilik vb.) vatandan uzaklaşarak, yaşadıkları yerleri terk etmişler. Özellikle, düşman saldıruları sonrası halkın güzel kız ve gelinleri, erkekleri, ünlü sanatkarları zorla başka memleketlere götürülerken orada yaşamak zorunda kalmışlar. Halkın tarihi tarih olarak kalmamış, hem de manilere çevrilmiştir. Maniler, halkın hayatında önemli iz bırakan bu tür olayları hatırlatır, geçmişimizden haber verir. VII. yüzyılda Arapların Azerbaycan saldırısı, yaşanan savaşlar ve dönemin içtimai siyasi manzarası manilere de yansımıştır.

| | |
|---------------------------|--------------------------|
| Əzizim Harami geldi, | Əzizinəm hər aylar, |
| Haram haramı geldi, | Keçər günlər, hər aylar, |
| Ərəb geldi ulusdan, | Qul qardaşım Bağdaddan, |
| Tatar haramı geldi. | Gəncə deyib harayalar. |
| | |
| Əzizinəm yüz dərdim, | Atdılər məni, |
| Dərmansızdı yüz dərdim, | Şama atdılər məni. |
| | |
| Ərəb geldi ac oldu, | Qul deyib bazarlarda |
| Birken artdı, yüz dərdim. | Ucuz sattılar məni. |
| | |
| Apardı Boyat məni, | Ərəb geldi, hay verin, |
| Bir zülfü sayat məni , | Nə istəsə, pay verin, |
| Aparırsan sən apar, | Aza duran deyillər, |
| Aparmasın yad məni. | Gətirin, tay-tay verin. |
| | |
| Apardı tatar məni, | Bulaqda qaldı, |

ULUSLARARASI SEMPOZYUM
“AZERBAYCAN SINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Azerbaycan Manilerinde Bayatlarında Vatan Sevgisi, Vatan Hasreti

| | |
|--------------------------|-----------------------|
| Qul eder satar məni | Güyüm qulaqda qaldı. |
| Yarım vəfali olsa, | Yarı tatar apardı, |
| Axtarış tapar məni. | Üyüm qulaqda qaldı. |
| | |
| Apardı Batı məni, | Ox dəydi yaralandı, |
| Qul kimi satı məni, | Ürəkdən paralandı. |
| Yollar uzun, mən yorgun, | Vətəndən ayrılmazdım, |
| Doğrayır şatı məni. | Zor ilən aralandı. |
| | |
| Su gəldi,daş apardı, | Gedirəm bu dağ ilən, |
| Gözləri yaş apardı. | Əlimdə çıraq ilən. |
| Yadellilər yad elə, | Yarı elədən sürdülər, |
| Yarı birbaş apardı. | Əllərdə yaraq ilən. |

Manilerde, halkların hayatında yaşanan önemli siyasi olayların izlerini bulmak mümkündür. Halk yaşanan olaylara seyirci kalmamış, yaşananlara tepkisini ortaya koymuştur. Yıllarca süren savaşlardan sonra 1828 yılında Rusya İmparatorluğu ile Iran arasında imzalana Türkmençay Barış Antlaşmasına göre Azerbaycan toprakları Rusya ve İran arasında bölünmüştür, Aras nehrinin bu iki devlet arasında sınır oluşturulmasına karar verilmiştir. (Azerbaycan Tarixi XIX- XXI esirler: 2010, 69-70).

Bu antlaşma sonrası Azerbaycan toprakları resmen ikiye ayrılmıştır. Kardeş kardeşe, ana ogluna, sevgililer bir birine hasret kalmıştır. Azerbaycan manilerinde Aras motifli oldukça geniş işlenmiştir. Yıllarca Vatan özlemi yaşayan halk Aras etrafına toplanarak sınırın diğer tarafında kalan memleketine hasretini manilerle gidermeğe çalışmıştır. Kardeşi, kardeşten ayıran “vefasız” Aras manilere konu olmuştur.

| | |
|-------------------------|-------------------------|
| Araz, Araz xan Araz, | Araz, Araz xan Araz, |
| Dağlardan axan Aaraz. | Gəl eyləmə qan Araz. |
| Yardan bir xəbər gətir, | Qoy gedim yar gözləyir, |

U L U S L A R A R A S I S E M P O Z Y U M
“AZERBAYCANSINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Alişova DEMİRDAĞ

| | |
|--------------------------|------------------------|
| Evimi yıxan Araz. | Nədir bu tügyan, Araz. |
| Arazi ayırdılar, | Araza gəmi gəldi, |
| Qum ilə qayırdılar. | Mən dedim hamı gəldi. |
| Mən səndən ayrılmazdım, | Sən ağla, ay gözlərim, |
| Zor ilə ayırdılar. | Ayrılıq dəmi gəldi. |
| | |
| Keçmə, Araz dərindir, | Araz, Araz, daş Araz, |
| İçmə suyun sərindir. | Çalxan Araz, daş Araz. |
| Həsrət baxan bu ellər, | Tən bölüncə vətəni, |
| Sənin də ellərindir. | Quruyaydın kaş, Araz |
| | |
| Arazım boy verendi, | Araz başdan bulanmaz, |
| Boylasan boy verendi. | Suyu daidan bulanmaz. |
| Həsrətdir doğma səsə, | İki həsrət qovuşsa, |
| Çağırısan hay verendi. | Suyu yaşdan bulanmaz. |
| | |
| Arazi buz bağladı, | Araz axar daşınınan, |
| Yanı yarpız bağladı. | Suyu qalxar başınınan. |
| Oğlan bu tayda qaldı, | Əzəli dumduruydu, |
| O tayda qız ağladı. | Bulandı göz yaşınnan. |
| | |
| Arazdır, qəm biçibdir, | Arazdan keçən də var, |
| Dərd əkib, qəm biçibdir. | Suyundan içən də var. |
| Dindirmeyin, qan ağlar. | Vətən adı çəkmeyin, |
| Araz həsrət biçibdir. | Ürəyi keçən də var. |

ULUSLARARASI SEMPOZYUM
“AZERBAYCANŞINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Azerbaycan Manilerinde Bayatlarında Vatan Sevgisi, Vatan Hasreti

| | |
|----------------------------|------------------------|
| Aşıqəm, qandı Araz, | Araz axar, daş gələr, |
| Dərdim yamandı, Araz. | Daş qayaya tuş gələr. |
| İkiyə böldüyün can, | Qardaş-qardaşa həsrət, |
| Bir qan, bir candır, Araz. | Gözlərindən yaş gələr. |

İnsan Vatanın değerini ondan ayrı kaldığında anlar, hisseder. Gurbet acısı öyle biracidir ki, insan hep kendi vatanını, doğup büyüdüğü memleketini, yurdunun havasını, suyunu, taşını, toprağını özler. Özlemini mani söyleyerek gidermeğe çalışır.

| | |
|------------------------|--------------------------|
| Gəmi gəldi yan gəldi, | Əzizim bir-bir düşər, |
| Içində bir can gəldi. | Ox yaydan bir-bir düşər. |
| Vətən həsrəti çəkdim, | Qürbətdə keçən günlər, |
| Gözlərimdən qan gəldi. | Ömürdən bir-bir düşər. |

Manilerde dikkat çeken diğer bir detay, gurbetde yaşayan insanın yalnızlığını çeşitli simgeler aracılığıyla anlatmasıdır. Bu simgeler arasında dikkat çekenlerden biri dağ simgesidir. Dağ, edebiyatda çok sık kullanılan bir tasvirdir. Dağ, insan yalnızlığını, aşılmaz engelleri ve ulaşımaz diyarları simgelemektedir. Gurbetde kalan insan ile Vatani arasındaki engel dağa benzetilmekte ya da bu yalnızlığı paylaşan bir mekan görevi görmektedir.

| | |
|-----------------------|-----------------------|
| Dağlarda talam qaldı, | Bu dağlar bizə sarı, |
| Biçmədim lalam qaldı. | Dolan gəl bizə sarı. |
| Dağılsın qürbət ölkə, | Qürbətdə qalan canım, |
| Orda bir balam qaldı. | Çəkərsən yüz azarı. |

| | |
|-----------------------|--------------------------|
| Dağlarda maralım var, | Əzizim dərə dağlar, |
| Ürəyi yaralım var. | Düz dağlar, dərə dağlar. |
| Qəribliyə düşmüşəm, | Kəklik, turac otlağı, |

ULUSLARASI SEMPOZYUM
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Alışova DEMİRDAĞ

Gözlərəm qəralım var.

Marala bərə dağlar.

Şirvanın boz dağları,

Əzizim daşdı dağlar,

Basıbdır toz dağları.

Çinqıllı, daşdı dağlar.

Yadına düşər ağlar,

Sən yatıbsan nəqafil,

Qəribin öz dağları.

Mehmanın köçdü dağlar.

Manilerde insan duyğuları doğa tasvirleri, bitkiler, ağaçlar, hayvanlar, kuşlar vb. kullanılarak verilmektedir. Mesala, Vatanında ayrılan bir insan bunu buludun memleketinin semalarından ayrımasına benzetiyor. Yahut, diğer manide memleketten ayrılib gettiğini ve ormanları, dağları kuşlara bıraklığı belirtilmektedir.

Göydə dolanan bulud,

Mən gedirəm o yüzə,

Rəngi saralan bulud.

Qayıqda üzə-üzə.

Mən eldən aralandım,

Ay quşlar, siz şad olun,

Sən də aralan bulud.

Meşələr qalır sizə.

Gürbette yaşayan insanoğlu Vatana dönme ümidi hiçbir zaman yitirmemiştir. Belki de bu ümit onu yad ellerde yaşatmıştır.

Gün çıxar, dağ gün görər,

Qoy gedim yurda məni,

Boylanar dağ gün görər.

Tapşırma qurda məni.

Qürbətdə can çürüdən,

Gözü yolda qalan var,

Vətəndə ağ gün görər.

Öldürmə burda məni.

Mani söyleme geleneği Azerbaycan Türkleri arasında halen mevcutluğunu sürdürmektedir. Toplum yaşadıklarına kayıtsız kalmayarak tepkisi mani yakarak ortaya koymaktadır. Karabağ'ın ermeniler tarafından işgalinden sonra Karabağlılar arasında vatan, yurt hasretli bayatıların arttığı görülmektedir. (Süleymanova: 2011, 191)

Buxarı qurum olar,

Yaylığımız yağlıdır,

Yandıqca qurum olar.

Sinəm çarpaz dağlıdır.

Vətən yada düşəndə,

Nə gələn var, nə gedən,

ULUSLARARASI SEMPOZYUM
“AZERBAYCANŞINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Azerbaycan Manilerinde Bayatlarında Vatan Sevgisi, Vatan Hasreti

| | |
|-----------------------|-----------------------|
| Ürəyə zülüm olar. | Yollarımız bağlıdır. |
| Dağların başı yansın, | Qarabağda bağ olmaz, |
| Divinin daşı yansın. | Qara salxım ağ olmaz. |
| Bizi vətənnən eleyən, | Mənim kimi dərddinin |
| Ürəyinin başı yansın. | Ürəyində yağı olmaz. |

Sözlü edebiyatın halkın yaşantısının bir parçası olduğunu yukarıda belirtmiştim. Özellikle, Karabağ göçmenleri arasında son yıllarda yaranan mani örneklerinde savaş, göçmenlik, Vatan hasreti konularının ağırlıklı olduğu dikkat çekmektedir: "Mani, bir tür olarak hansısa bir şahsın değil, bölge halkın dert ve kederinin ifadeçisine çevrilmiştir. Bu manilerde, yeni bir konu: göçmenlik, Vatan hasreti öne çıkmaktadır." (Qarabağ: Folklor da bir tarihdir, 2012, 12-13)

Karabağ göçmenleri arasında son zamanlar derlenen manilerde hasret yükü çok ağır bir şekilde verilmektedir. Özellikle, göçmenlik ve göçmenlik hayatının verdiği sıkıntılar yeni yaranan manilere yansımaktadır.

| | |
|---------------------------|--------------------------|
| Başına baş bağlaram, | Bu dağlar, ulu dağlar, |
| Yuyararm, yaşı bağlaram. | Çeşmeli, sulu dağlar. |
| Gözlərəm vətən qayıtmasa, | Qarabağ əldən gedir, |
| Bağrıma daş bağlaram. | Göy kişnər, bulud ağlar. |

| | |
|----------------------|-----------------------|
| Unutmaz vətən məni, | Göydə gøyərçin ağlar, |
| El deyif ötən məni. | Meşədə laçın ağlar. |
| Qürbətdə yol otuyam, | Vətən yadıma düşəndə, |
| Tapdayar ötən məni. | Başında saçım ağlar. |

| | |
|-----------------------|--------------------------|
| Gül üsdündə yaş olum, | Götürün ağ yelkəni, |
| Ellərə sirdəş olum. | Gözüm görsün gələni. |
| Qürbətdə şah olunca, | Ya rəbb, görən neyləyər, |

ULUSLARARASI SEMPOZYUM
"AZERBAYCANŞINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ"
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Alişova DEMİRDAĞ

| | |
|-----------------------------|--------------------------|
| Vətənimdə daş olum. | Qasqınnıxda öleni? |
| Qəribəm, ağrımı başım, | Əzizim qazan ağlar, |
| Yasdığa damar yaşam. | Od yanar, qazan ağlar. |
| Desələr vətənə qayıdırısan, | Qəriblikdə ölenin, |
| Yasdıxdan qalxar başım. | Qəbrini qazan ağlar. |
| | |
| Ceyran, çölə gedirsən, | Bağlara çən düşübdü, |
| Ördək, gölə gedirsən. | Başına dən düşübdü. |
| Bizdən də salam-dua, | Tanrı, məni quş eylər. |
| Bizim elə gedirsən. | Yada vətən düşübdü. |
| | |
| Əzizim, ana yeri, | Bu dağlar lalalı dağlar, |
| Əzizdi, ana yeri. | Güllü-bənövşəli dağlar, |
| Cənnətdən də şirindi, | Üsdündə düşman gəzir, |
| Hər kəsə anna yeri. | A başı balalı, dağlar. |
| | |
| Maa ellə deyiilər, | Mən asiq, lala yalqız, |
| Sana telli deyillər. | Gül qoşa, lala yalqız. |
| İtirdim vətənimimi, | Qorxuram qərib öləm, |
| Qərib elli deyillər. | Qəbrim də qala yalqız. |

ULUSLARARASI SEMPOZYUM
“AZERBAYCANŞINASLIK: GEÇMIŞI, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)

Azerbaycan Manilerinde Bayatlarında Vatan Sevgisi, Vatan Hasreti

SONUÇ

Maniler, toplumların hayatında önemli bir yere sahiptir. Özellikle, yıllarla biriken kültür ve mirasların aktarımında önemli görev üstlenmektedir. Toplumların yüzyıllar boyunca topladığı bilgi ve deneyimler maniler yoluyla genç kuşaklara aktarılmakta ve yaşatılmaktadır. Maniler, sadece sözlü edebiyat ürünü değil, toplumların tarihi, yaşam felsefesi, gelenek ve görenekleridir. Çeşitli nedenlerden dolayı Vatanından uzaklarda yaşamağa mecbur olan Azerbaycanlıların Vatan özlemi, Vatan sevgisi manilere yansımış, memleketlerine olan sevgilerini mani söyleyerek ifade etmişler. Azerbaycan Türkleri bugün de Vatan sevgilerini gelecek kuşaklara aktararken mani söyleme geleneğini sürdürmekte dirler. Özellikle, son yıllarda Karabağ savaşından sonra yurtlarını, evlerini kaybeden göçmenler arasında Vatan hasretli, Vatan özlemli yeni maniler yazılmak, halkın derdini bu şekilde ifade etmektedir. Bu ise, manının sadece bir sözlü edebiyat ürünü olmadığını, halkın yaşam tarzının bir parçası olduğunu göstermektedir. Maniler, aslında halkın yaşayan tarihidir. Bu yüzden, manilerle ilgili araştırmalar devam ettirilmeli, özellikle genç nesil arasında yaşatılmasına özen gösterilmelidir.

KAYNAKÇA

- ABDULLA, Behlül., BABABZADE, Qızılgül., MEMMEDLİ, Elxan., 2004,
Azerbaycan Bayatları, XXI-Yeni Neşrler Evi, Bakı.
AZERBAYCAN Dilinin İzahı Luğatı, I Cilt, 2006, Şerq- Qerb, Bakı.
AZERBAYCAN Tarixi XIX- XXI esrin evveli, 2010, Bakı Üniversiteti
Neşriyyatı, Bakı.
EFENDİYEV, Paşa, 2012, Azerbaycan Şifahi Xalq Edebiyyatı, Elm ve Tehsil,
Bakı.
QARABAĞ: Folklor da bir tarihdır. I kitap, 2012, (Ağdam, Füzuli, Ağcabedi,
Cebrayıł, Zengilan, Qubadlı, Laçın ve Kelbecer rayonlarından
toplanoşmış folklor örnekleri). Elm ve Tehsil, Bakı.
KARAAGAC, Günay., HALİL, Açıkgöz, 1998, Azerbaycan Bayatları, Atatürk
Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dili Kurumu Yayınları:
706, Ankara.
KUDRET, Cevdet, 2003, Örnekleriyle Edebiyat Bilgileri-1, İnkılap Kitabevi Yayın
ve Tic. A.Ş. İstanbul.
PİRSULTANLI, Paşa Sednik, 2012, Azerbaycan Ağız Edebiyatında Bayatlar,
Gence Devlet Üniversitesi, Gence.
SÜLEYMANOVA, Leman, Vagif Qızı. 2011, Qarabağ Folkloru, Motif Akademi
Halkbilimi Dergisi/2011-1 (Ocak-Haziran) (Azerbay Özel Sayısı –
II), s. 188-196.

ULUSLARARASI SEMPOZYUM
“AZERBAYCANŞINASLIK: GEÇMİŞİ, BUGÜNÜ VE GELECEĞİ”
(Dil, Folklor, Edebiyat, Sanat, Tarih)